

“Şagirdin psixoloji xarakteristikası” nümunəsi

məktəbin şagirdi

Soyadı, adı, atasının adı: _____

Təvəllüdü: _____ Milliyəti: _____

Sınıfı: _____

Məktəbdə _____ ildən oxuyur.

Tarix: _____

1. Biliklərin ümumi səviyyəsi və müvəffəqiyyət dərəcəsi

Yüksək, orta, aşağı. Müvəffəqiyyət üzrə orta reyting balı _____ %.

2. Sınıfədxaric fəallığı _____

(olimpiadalarda, müxtəlif müsabiqələrdə və yarışlarda iştirakı)

3. Mənəvi keyfiyyətləri

A) Müsbət cəhətləri:

1. _____
2. _____
3. _____

- a) Davamlı təzahür edir.
- b) Vəziyyətdən və şəxslərdən asılı olaraq təzahür edir.
- c) İstisna hallarda təzahür edir.

B) Mənfi cəhətləri:

3. _____
4. _____
3. _____

- d) Davamlı təzahür edir.
- e) Vəziyyətdən və şəxslərdən asılı olaraq təzahür edir.
- f) İstisna hallarda təzahür edir.

C) Sınıf yoldaşları ilə ünsiyyəti:

- a) Çox yaxşı.
- b) Qənaətbəxş.
- c) Sınıf yoldaşları ilə az ünsiyyətdə olur.
- d) Sınıf yoldaşları ilə tez-tez münaqişəyə girir.

4. Sosial keyfiyyətləri:

A) Dinə münasibəti:

- a) teist
- b) deist
- c) ateist

B) Milli ideologiyaya bələdliyi:

- a) Tam bələddir.
- b) Yaxşı bələddir.
- c) Cüzi məlumatı var.
- d) Bələd deyil.

5. İdmana münasibəti:

- a) Müntəzəm məşğul olur.
- b) Vaxtaşırı məşğul olur.
- c) Təsadüfən məşğul olur.
- d) Məşğul olmur.

İdman nailiyyətləri:

6. İctimai fəaliyyəti:

A) *Təşkilati bacarıqları:*

- a) Yüksək
- b) Orta
- c) Zəif

B) *İştirak etdiyi ictimai işlər:*

7. Peşə seçimi:

A) *Seçdiyi peşənin imkan və qabiliyyətlərinə uyğunluğu:*

- a) Tam uyğundur.
- b) Qismən uyğundur.
- c) Uyğun deyildir.

B) *Peşə seçimi motivasiyası:*

- a) Daxili-fərdi
- b) Daxili-sosial
- c) Xarici-mənəvi

8. Şəxsi psixoloji keyfiyyətləri:

1. *İQ _____%*

- a) Yüksək
- b) Orta
- c) Aşağı

2. *Xarakter:*

- a) Ekstrovert
- b) İntrovert

3. *Ruhi sabitliyi (neyrotizm):*

- a) Emosional cəhətdən möhkəm (şəraitə tez uyğunlaşır).
- b) Normotepik (şəraitə tədricən uyğunlaşır).
- c) Qeyri-sabit (şəraitlə uyğunlaşmır).

4. *Psixoloji temperament:*

- a) Sanqvinik
- b) Xolerik
- c) Fleqmatik
- d) Melanxolik

5. Şəxsiyyət yönümlülüüyü:

- a) Özünə
- b) Ətrafdakılara
- c) Fəaliyyətə

6. İradi keyfiyyətləri:

- a) Yüksək
- b) Orta
- c) Aşağı

9. Şəxsiyyətinin digər xüsusiyyətləri: _____

Psixoloq: _____